



№ 238 (9405) 31 OKTYABR 2023-cü il ÇƏRŞƏNBƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



## İlham Əliyev 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi

Böyük strateq, Ümummilli Lider Heydər Əliyev məktəbinin ən laiyqli mözəni möhəz dahi şəxsiyyətdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırırdı, cəmi 20 ildə adını dünyada ən islahatçı Prezident, etibarlı toradəş, sözünə və vədinə sadıq barışdırıcı lider, on arzuolunan dövlət başçısı, global məqyaslı layihələrin müəllifi və onların kimi tanıtmağı müvəffəq olmuşdu. Bu, illə növbədə Ulu Önder Heydər Əliyevin siyasi kursunun tətonəsi idi.

Prezident seçidikdən sonra İlham Əliyev ilk olaraq ölkədə regionlarda sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını hazırlayıb və daxili inkişafı tərtib edilən müüm hədmətlər atmağa başladı. Regionların inkişafı ilə bağlı qəbul edilən 4 dövlət programı (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023) Azərbaycanın, xüsusilə də regionların simasını büsübüydü. Bir vaxtlar özünün tövbi servetləri olduğunu həldə xalqının enerjiyə olan tələbatını idxlə hesabına ədəyən dövlətimiz az keçmədi ki, dünhyaya enerji ixrac etməye başladı.

Son 20 il ərzində ümumi daxili möhsul dörd dəfə, dövlət büdcəsinin gəlirləri 30 defədən çox, xarici ticarət dövriyyəsi isə on defədən çox artı. 20 ildə ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərməyə qoyulub. Onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatailib.



Bu gün İlham Əliyev gördüyü işlərlə, yorulmadan və davamlı şəkilində çalışması, müdafiə qərarları ilə xalqımızın əmidinə yerinə, uğur simvoluna, qurucu liderinə çevrilib. Layiqli varis kimi cənab İlham Əliyev Azərbaycan Ulu Önder Heydər Əliyevin görəmək istədiyi dünyaya güños kimi doğan ölkəyə çevirmək, işğal altında торpaqlarımızı düşməndən tam etmeklə xalqımızın qolbində əbədi heykəlinə ucaldıb. Əgər Ulu Önder Heydər Əliyev Azərbaycanı uğurundan qurtarır, yeni inkişaf yolu çıxarırsa, Prezident İlham Əliyev bu ölkənin möhtəşən zəfərələrinin töminatçılığı oldu.

Əminliklə deyə bilərik ki, İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin osas qayısında xalqı leyaqətə xidmət etmək, hər bir azərbaycanlı Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Azərbaycanın bütün sahələrdə qazandığı bu müsilsiz uğurlar Heydər Əliyev siyasetinin tətonəsidir. Cümki dövlət və comiyət heyatının bütün sahələrdə fundamental dəyişikliklərin baş verdiyi öten 20 il ərzində Azərbaycan xalqı həmişə Ulu Önderin layiqli varisini güvənib, ona en güclü dayaq olub. İlham Əliyev isə xalqına verdiyi bütün vədlərə sadıqlıq nümayiş etdirib. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində İlham Əliyev hələ uzun illər xalqı öz arxasına daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.



### Sözü imzası qədər dəyərli olan Müzəffər Sərkərdə

Bu gün Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin sədriyili ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. YAP regionda on güclü və nüfuzlu partiyaya çevrilir. Partiyannı 85 yərli təşkilat, 760 minən çox üzvü var. YAP VI çağırış Azərbaycan Respublikası Milli Məclisində 69 deputat təmsil olunur. Bu, votondaşlarımızın YAP-a və onun Sedri cənab İlham Əliyevə olan etimadının göstəricisidir.

Sözü imzası qədər dəyərli olan İlham Əliyev dünyada yeganə dövlət başçısıdır ki, xalqına verdiyi bütün vədləri yerinə yetirib.



### Heydər Əliyev məktəbinin ən layiqli məzunu

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq Heydər Əliyevin özü qədər inanıldığı və gələcəyin böyük ümidi bəslədiyən cənab İlham Əliyevə inamla və səmimiyyətlə quracaq açarəq onu Azərbaycanın Prezidenti seçdi. Cənab İlham Əliyevin andığında mərasimindəki nitqində ifadə etdiyi kimi, "Oktyabrın 15-də Azərbaycan xalqı seki monteqololuna gələrək Heydər Əliyev siyasetinə səs verib". Sülh, əmən-amanlıq, tərəqqiyə, inkişafa, quruculuğa, sabitiyyə səs verib. Bu siyasetə Azərbaycanda alternativ yoxdur".



## Prezidentin sərəncamına uyğun olaraq...

Ölkəmiz tərəfindən Ukrayna xalqına humanitar yardım göstəriləməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının birinci hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

AZERTAC xəber verir ki, Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yüklə 555 min metrədən çox elektrik kabelləri və naqılıları daxildir. 14 TIR-dan ibarət yü-

avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynada mövcud voziyyətə əlaqədar zərər çəkmiş orazılırlar elektrik enerjisi ilə dayanaklı təchizatının borşasına dəstək üçün göndərilir.

Ukrayna tərəfindən daxil olmuş müraciətlər əsasında təşkil olunan və ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissələrinin yaxın müddət ərzində yola salınması planlaşdırılır.

Xatrıldaq ki, Ukraynaya bundan əvvəl də ölkəmiz tərəfindən elektrik avadanlıqları ilə bağlı hu-

manitar yardım göndərilib. Yaranmış böhranla əlaqədar Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidenqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur.

Mühərribədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə humanitar yardım fəaliyyətləri çərçivəsində ölkəmizə götürülib. İrən şəhərində hərbçi əməliyyatlar noti-



cəsinda dağlılış Zərifə Əliyeva adına "Linqvist" humanitar liseyi tam bərpa edilib, həbelə həmin şəhərdə ciddi dağıntıllara məruz qal-

mış bir səra sosial toyinatlı obyektlərin Azərbaycan tərəfindən osaslı bərpa edilib, həbelə həmin şəhərdə ciddi dağıntıllara məruz qal-

A.S.Hüseynovun  
"Şöhrət" ordeni ilə  
təltif edilməsi haqqında  
**Azərbaycan Respublikası  
Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddosının 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan rəssamlı sonotinin inkişafında xidmətlərinə görə Arif Şahbaz oğlu Hüseynov "Şöhrət" ordeni ilə təltif edilsin.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 30 oktyabr 2023-cü il

K.K.Musayevin  
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

**Azərbaycan Respublikası  
Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddosının 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikasında sohiliyə sahəsində xidmətlərinə görə Kamran Kazım oğlu Musayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 30 oktyabr 2023-cü il

**Milli Məclisin Sədri Sahibə Qafarova  
Türkəyə Böyük Millət Məclisinin  
Sədri Numan Kurtuluşu  
təbrik məktubu ünvanlayıb**

Oktaybrın 28-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkəy Respublikasının milli bayramı - Respublika Günüün 100-cü il-dönümü münasibətilə Türkəy Böyük Millət Məclisinin Sədri Numan Kurtuluşu təbrik məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyotla əlaqələrinə səbəbəndən verilən məlumatda görə, məktubda TBMM Sədrinə, üzvlərinə və qardaş Türkəy xalqına spiker Sahibə Qafarovanın və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından on xoş arzular ifadə olunur.

Bildirilir ki, 1923-cü il oktyabrin 29-da Qazi Mustafa Kamal Atatürkün Türkəy Böyük Millət Məclisində çıxış edərək Türkəy Cümhuriyyətinin yaradıldığından etən etməsi çağdaş türk tarixində yenilənənlərənən əsasını qoydu. Xüsusun on illərdə qardaş Türkəy siyasi, iqtisadi, texnoloji və digər sahələrdə hərəkəflər inkişaf əldə edərək, dünənəyada corəyan edən proseslərdə fəal rol oynayan, qüdrəti bilərkeyə çevrilən "Türkəy Yüzil" baxışının heyata keçirilməsi issə Türkəyə dəha böyük uğurlar və qələbələr qazandıracaqdır.

Məktubda vurğulanır ki, bu gün "Bir millət, iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkəy qardaşlığı, birliyi və strateji müttəfiqliliyin nümunəvvarı xarakter daşıması və hazırda özüntünə yüksək zirvəsində olmasına bizləri olduqca sevindirir.

Məktubda Azərbaycan Respublikasının Milli Məclisi və Türkəy Böyük Millət Məclisinin hom ikitərəfli qaydada, hem de beynəlxalq təşkilatlar çərçivəsindən əməkdaşlığının birgə seydlər noticosunda bundan sonra da inkişaf edəcəyinə və genişləndiricino eminlik bildirilir.

Məktubun sonunda eziż Türkəy xalqına daimi əmin-amanlıq və firavənlilik dileykləri ifadə olunub.

"Azərbaycan"

**Dünya Bankı ilə  
əməkdaşlıq müzakirə olunub**



İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlız Kormier, eləcə də Bərəbor İnkışaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Əliyevlə görüşüb.

Nazirlərden AZORTAC-a bildirilib ki, iqtisadiyyat naziri Dünya Bankı ilə əməkdaşlığı böyük önmə verildiyini, əlaqələrin coşxalılığını qeyd edib, bank ilə investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-əzel sektor tərəfdən, özəl sektor diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, kiçik və orta sahibkarlıq dəstəklənməsi və digər sahələr üzrə uğurlu əməkdaşlığı vurğulayıb.

Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlız Kormier bankın strateji inkişaf məqsədlərinə nail olmasına istiqamətində Azərbaycan Hökuməti ilə six əməkdaşlıqla məraqlı olduğunu deyib, bank tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan layihələr barədə fikirlərinə böyük.

Görüşdə Dünya Bankının dəstəyi ilə əməkdaşlığı haqqında keçirilən layihələr və infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivi və barədə müzakirələr aparılıb.

## Türkəyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib



Oktaybrın 29-da Bəkədə Heydər Əliyev Mərkəzində Türkəy Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Türkəyinə əlkəmizdəki sefirləri tərəfindən təşkil olunan rəsmi qəbulda Milli Məclisin Sədri Sahibə Qafarova, Türkəyinə Azərbaycandakı sefiri Cahit Bağçı, Milli Məclisin Sədrinin müvənniləri və parlamentin deputatları, dövlət və hökumət işçiləri, Türkəy Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin somiçi tobrüklerini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.

Milli Məclisin Sədri Sahibə Qafarova vurğulayıb ki, 100 il öncə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşının qazanılması və Türkəy Cümhuriyyətinin qurulması, iyişirinci əsr dəniz tarixinin onomli hadisələrindən biri olmuşdur. O qeyd edib ki, ötən dövrə Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Əvvəlcə Türkəy Respublikasının qurucusu Mustafa Kamal Atatürk və şəhidlərin xatirosi birdeqarılıq sükütlə yad edilib. Azərbaycanın və Türkəyinə əlkəmizdəki sefirlər, ictihadiyət tomşulcuqları təşkilatlarında biri olmuşdur.

O qeyd edib ki, ənənəvi Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Büyük Türkəy Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər osalanmaqla cəmiyyət və dövlət höyezinin bütün sahələrindən təhərimat inkişafı təşkil edilib.

Parlamentin Sədri deyib ki, Türkəy döyünlük, demokratiya və millətçilik kimi teməl principlər















# MÖHTƏŞƏM 20 İL 2003-2023



**Prezidentin  
müəyyənləşdirdiyi  
strategiya regionların  
davamlı inkişafını  
təmin edib**

**Hər il dövlət bütçəsindən ayrılan vəsait  
ölkənin sosial-iqtisadi yüksəlişinin yeni  
mərhələsini formalaşdırır**

Azərbaycanda regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümləden ölkənin tərəqiqisinin yeni keyfiyyət mərhələsində yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci və 2019-2023-cü illor üzrə) böyük ehtimiyət kəsb edir.

2004-cü ildən ugurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə deyişmiş, bölgələrin potensialının artırmasına, infrastruktur tominatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mətihitinin yaxşılaşmasına, öhalinin rüfahının yüksələşməsinə geniş imkanlar açıb.

Hazırda imkanlarından çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümləden kənd yerlərində inkişafın sürətləndirilməsi, öhalinin layiqli mösulluğu və sosial rifah halının daha da yüksəldilməsi, eləcə də ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yenİ keyfiyyət mərhələsinə keçməsi ən plana çıxıb. Bu məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməkədə bölgələrdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsinə zərur edir. Bu isə öz növbəsində regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət tədbirlərinin, o cümləden kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur.

Ötən 20 il ərzində sosial-iqtisadi inkişaf üzrə dövlət proqramları ugurla yerinə yetirilib. Azərbaycan başdan-baş inkişaf edən, öz kimliyini bərpa edən dövlətə çevrilir. Modernləşən ölkəmiz yeni keyfiyyət mərhələsinə qədəm qoyub, siyasi, iqtisadi, mədəni həyatı müasirəşərək tamamilə deyişib. Prezident İlham Əliyevin pragmatik, cəvlik siyaseti, sistemli və ardıcıl strateji kursu ölkəmizin müasir inkişafını tomin edib. Dövlət başçısının quruların vurğuladığı kimii, bu ugurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliliyi dayanır. Əminliklə deyə bilerik ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyaset Azərbaycannın daha güclü dövlətə çevriləməsinə, xalqın rüfahına, firavan yaşışına və inkişafına hesablanır. Ümətindən kimsə xət təxə bilməz!

İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırması bugünkü ugurların mənbəyidir. Regionların inkişafı dövlət başçısının siyasetində osas hədəflərindən biridir. Prezidentin bölgələrə tez-tez sofr etməsi bu faktı bir daha təsdiqləyir. Həyata keçirdiyi siyasetin osas məqsədi paytaxtımıza yanaş, bütün bölgələrimizdən hərəkəfi inkişafın tomin edilməsi, bilidir, savadır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, hem də, elbəttə ki, több elhəyatlar da var. Bu amillərin sintezi Azərbaycanın çox qabaqcıl, müasir ölkəyə çeviricəkdir" deyən dövlət başçısının müəyyənləşdirildiyi sosial-iqtisadi strategiyanın maliyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır.

Prezident özbək ilə neçə il əvvəl bu barədə fikirlerini bölüşərən deyib: "Əslində, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramının osas məqsədi bündən ibarət idi, regionlar inkişaf ətsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün sərat yaradılsın və ölkə iqtisadiyyatı şaxənləndirilmiş şəkildə inkişaf ətsin. Bu gün tam əminliklə deyə bilerik ki, biz bu məqsədlərə çatmışıq. Cənubi infrastruktur olmadan heç bir inkişafdan səhəb gedə bilməz. Ona görə 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çox konkret proqramlar idi.

Züleyxa ƏLİYEVƏ,  
"Azərbaycan"

Proqramların icrası noticosindo bütün bölgələrə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir. Bu illor ərzində biz iqtisadi inkişafımızın osasını qoymuşdur. Cənubi proqramın icrasına başlayarkən Azərbaycanda vaxtılı yaradılmış infrastruktur, demək olar ki, köhnəlmədi. Biz özümüzü elektrik enerjisi ilə, qazla tomin edə bilmirdik, idxləndən asılı idik. Belə olun haldə sonayenin, konditorstvumun inkişafından səhəb gedə bilməzdik. Biz ilk növbədə inkişaf üçün baza yaradıq".

Dövlət başçısının dediklərinə söykənərək bir dəya deyə bilerik ki, qazanılan iqtisadi uğurlar hesabına ölkəmiz demək olar ki, bütün sahələrdə önsə çıxaraq dinamik inkişaf yoluunu tutub. Fikrimizin təsdiqi kimi rəqəmərlə müraciət edək. 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard manat olduğunu həldə 2022-ci ildə 133,7 milyard manat təşkil edib. 2023-cü ilin gözləntilərinə görə, 2003-cü ilə müqayisədə 16,8 dəfə artım olacaq proqnoznazlıdır. Ümumiyyətlə, 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb.

Nazırız Kabinetinin Azərbaycanın 2024-cü il üzrə dövlət bütçəsinin layihəsinə həsr olunmuş genis iclasında Baş nazir Əli Əsədov bildirib ki, cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6 faiz, qeyri-neft sonayesində isə 6 faiz artım qeyd olıb. Hazırda ölkənin maliyyə vəziyyəti xeyli yaxşılaşlaş, strateji valyuta eltiyati ilin əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, bütçə gorilər 3,1 milyard manat (10,1 faiz), bütçə xərcləri isə 3,3 milyard manat (9,8 faiz) artırlıb. Həmçinin diqqət çətdirilək ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərcərin iqtisadiyyatı əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin ugurlu icrası üçün əvvəlindən 14,5 faiz artaraq, 67 milyard





# Bakıda ilk dəfə Musiqi Forumu işə başlayıb

Oktabrın 29-da "Güllüstan" sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu işə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan forumda Prezident Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Fərəh Əliyeva, Milli Məclisin deputatları, təmmimli mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Karimli bildirib ki, mədəniyyət, xüsusiətə inəcənət dil kimi milli kimliyin əsas daşıyıcıdır. Azərbaycanın çox zəngin müziqi xəzinəsinə malik olduğunu qeyd edən nazir Ümummilli Lider Heydər Əliyevin hər zaman Azərbaycan mədəniyyətinə, inəcənətinə xüsusi diqqət yetirdiyini vurğulayıb, müziqicilərin, mədəniyyəti və inəcənət xadimlərinin Ulu Öndərin qayğısı ilə əhatə olunduğunu söyləyib.

Nazir bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mədəniyyət sahəsinin inkişaf etdirilməsi, müziqicilərimizin, inəcənət xadimlərinin sosial şoritənin yaxşılaşdırılması, onların peşəkarlığının artırılması istiqamətində xüsusi tədbirlər həyata keçirilir. Son illerde ölkə başçısı tərəfindən bütün vətənləkədə müziqi sonetinin inkişaf etdirilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalanıb.

Heydər Əliyev Fondu Azərbaycan müziqisinin inkişaf etdirilməsi və təbliği istiqamətində çoxsaylı layihələrdən danışan A.Karimli deyib ki, Fondu prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə Azərbaycan müziqisi bu gün dünyada tanınır və sevilsin. Azərbaycan müziqisinin dünyaya səsləşməsi, Azərbaycan müğənnimlərinin etnolərinin dirçəldirilərlər dündəyə toqdim edilmiş, müğənnim sənətinin təqdimatının təqdimatının ifaçılıqları, onların UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş möhəzzə Mehriban xanım Əliyevanın xidmətlərinin noticisidir.

Nazir bildirib ki, üç gün davam edəcək Musiqi Forumunun möqsədi bəhədəki inkişaf toxunaraq mövcud problemləri müzakirə etmək, qarşıqliqlı həll yollarını aramaqdən ibarətdir.

Forumda Xalq artistləri Fərhad Bədəlbəyli və Firəngiz Əlizadə çıxış edərək Azərbaycan müziqisinin keçidiyi tarixi yola bir dəha nəzər salıb, qaz-



nilan uğurlardan və mövcud problemlərdən danışıblar. Bildirilər ki, Musiqi Forumunun Ulu Öndərin 100 illiyinə həsr olunması tösdüfi deyil, çünki o, Azərbaycan rəhbərlik etdiyi bütün dönenlərdə mədəniyyətimizin, inəcənətin inkişafına diqqət yetirib və bu sahədə xidməti olan insanların zəhmətinə həmişə yüksək dəyərləndirib.

Sonra Azərbaycan müziqi mədəniyyətinin tarixindən və inkişafından bəhs edən videoçarx nümayiş olunub.

Tədbir panel sessiyalarla davam edir. Mədəniyyət icmiyyətinin iştirakı ilə forumda müziqi yaradıcılığı, müziqi də ənənə və onun örtürləsi, müziqinin istehlakı və təbliği, bunun tədqiqi, xoreografiya və s. mövzular üzrə geniş müzakirələr aparılır.

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri, ümumiyyətdən istifadə etmək, qarşıqliqlı həll yollarını aramaqdən ibarətdir.

Musiqi Forumu oktyabrın 31-dək davam edəcək.

❖ ❖ ❖

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbeyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan

Dövlət Mədəniyyət və İncənənə Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən Musiqi Forumu ikinci gündə, 29 oktyabrın 30-da işini sessiyalarla davam etdirib.

"Gamma group" şirkətinin direktoru, pianoçu Zəhra Bədəlbəylinin moderatorluğu ilə keçirilən "Milli müziqi sonayesinin inkişafı" adlı panel sessiyada müziqi sonayesinin ekosistemlərin formalşaması, daxili bazarın imkanlarının genişləndirilməsi, müziqi məhsullarının yeni kommersiyalaşma əsasları, müziqi sonayesinde eqli mülkiyyət hüquqları, dinleyici kültəsinin celb olunması yolları, alternativ və underground müziqi corayalarının perspektivləri (rok, rep, meyxana və s.) kimi mövzular üzrə geniş müzakirələr aparılır.

Bəstəkar, pianoçu Isa Məlikov müziqi tohsilindən təcrübəli mütəxəssislərin çatışmazlığı məsələsini gündəmən gətirir. Bunun üçün dünyada qəbul olunmuş vahid sistemin ölkəmizdə tətbiqinə zəruriyyəti vurğulayıb.

Prodüser və televiziya aparıcısı Emin Əfendi qeyd edilər ki, müziqi sonayesini bir çox hallarda yalnız "toy bazağı" ilə tənzimlənir. Halbuki sənətçi gəlirləri toylardan əldə etmək məcburiyyətində qalmamalıdır.

Cümlədən müziqi sonayesinde eqli mülkiyyət hüquqları, dinleyici kültəsinin çatışmazlığı məsələlərindən danışır.

"Xəzər" TV-nin prezidenti, "M Group Production" şirkətinin rəhbəri, Xalq artisti Murad Dadaşovun müziqi tohsilindən təzgümən zövgüno təsisi imkamları və yaradıcılıq sonayesinin tənzimlənməsi mexanizmlərindən bəhs edib.

Sonra tədbir istirakçılarının sualları cavablandırılıb.

Oktyabrın 30-da Musiqi

Forumunda "Milli mədəni ənənələrin qlobal miqyasda təbliği" mövzusunda panel sessiya keçirilər.

Əməkdar incənənət xadimi, müziqisünəs Cahangir canlı yayına, prodüser, marketing mənecemət üzrə mütəxəssis

Səlimxanovun moderatorluğu ilə keçirilən iclasda İstanbul müziqi festivalının direktoru Efruz Çakirkaya, Rusyanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş balemeysteri Ruslan Pronin, "K2ID Productions" şirkətinin rəhbəri, yunanıstanlı İlias Kokotos və "Real World Music Label" in təsisi və bədii rəhbəri, danimarkalı Karolina Vallejo məruzələrə çıxılar davam etdirib.

Sessiyada akademik müziqinin toqdimatı yeni çağırışlar, müasir multikultural co-miyotlarda etnik ononolərin qorunması, bu günün müziqi ononoləri: hamar örtürlə, yaxud koşin deyişiklik, müziqi sonayesinin dövrüyədə olan rəqəmsal vasitələrin tətbiqində yaranan təməyüllər, global mədəniyyət möbadiləsində Azərbaycan müziqisi və müziqicilərinin tətbiqləri, müsabiqə ilə məşhurlaşan təqətilərin fealiyyətindən söz açıb. Deyib ki, "K2ID Productions" təşkilatı müsbətəqədən istiqamətində marke亭ing tətbiqi əsərləri, dizayn, afaş toqdimatı, habelə konsertler üçün uğurlu məkanələrin qorunmasıdır.

Efruz Çakirkaya klassik müziqi ononosu və tamaşaçının klassik müziqiyə maraqlılarının artırılması problemlərdən söz açıb, rəhbərlik etdiyi İstanbul müziqi festivalının tərbiyətindən təqətilərin tətbiqində yaranan təməyüllər, global mədəniyyət möbadiləsində Azərbaycan müziqisi və müziqicilərinin tətbiqləri, müsabiqə ilə məşhurlaşan təqətilərin fealiyyətindən söz açıb. Deyib ki, "K2ID Productions" təşkilatı müsbətəqədən istiqamətində marke亭ing tətbiqi əsərləri, dizayn, afaş toqdimatı, habelə konsertler üçün uğurlu məkanələrin qorunmasıdır.

Səlimxanovun moderatörlüyü ilə keçirilən iclasda İstanbul müziqi festivalının direktoru Efruz Çakirkaya, Rusyanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş balemeysteri Ruslan Pronin, "K2ID Productions" şirkətinin rəhbəri, yunanıstanlı İlias Kokotos və "Real World Music Label" in təsisi və bədii rəhbəri, danimarkalı Karolina Vallejo məruzələrə çıxılar davam etdirib.

Sonra tədbir istirakçılarının sualları cavablandırılıb.

Musiqi Forumu oktyabrın 31-də iki panel iclasından sonra başa çatacaq.

addımlar atılmasının əhəmiyyətini vurğulayıb.

Almaniyadan müziqici və müziqi məneceri Nikolas Rexroth ölkəsində 240 peşəkar müziqi tositasının olduğunu deyib, Berlinde yeddi böyük simfonik orkestrin fealiyyət göstərdiyini diqqətə cətdirib. Bildirib ki, bu tositaların əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. O, pandemiyanın sonradan mədəni layihələrin təbliğatı, klassik müziqiyə maraqlılarının artırılması istiqamətində marketing tətbiqi əsərləri, dizayn, afaş toqdimatı, habelə konsertler üçün uğurlu məkanələrin qorunmasıdır.

Həyata keçirilən tədbirlərdən təqətilərin fealiyyətindən söz açıb. Deyib ki, "K2ID Productions" təşkilatı müsbətəqədən istiqamətində marke亭ing tətbiqi əsərləri, dizayn, afaş toqdimatı, habelə konsertler üçün uğurlu məkanələrin qorunmasıdır.

Böyük Britaniyadan Linda Riçardson müziqi tohsilindən təqətilərin fealiyyətindən söz açıb, rəhbərlik etdiyi innovasiyalar, bu sahəyə dəstək üçün maliyyə mənbələri və şagirdlərin təqətilədən təmən edilmələri ilə bağlı məlumat verib. Təhsildə beynəlxalq təcrübə, yeni çağırışlar istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb.

Sonda istirakçıları maraqlandıran sualları ətrafında fikir mübadiləsi aparılıb.

Musiqi Forumu oktyabrın 31-də iki panel iclasından sonra başa çatacaq.

AZERTAC

Azərbaycan Respublikası Milli Məclisinin Aparatında 2023-cü ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Vəzifəli şəxs	Qəbul günü
Əli Məhəmməd oğlu HÜSEYNLİ Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini - Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri	2
Adil Abi oğlu ƏLİYEV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Gonclor və idman komitəsinin sədri	13
Fazail Feyrus oğlu İBRAHİMLİ Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - İctimai birliklər və dini qurumlar komitəsinin sədri	4
Ziyafet Abbas oğlu ƏSGƏROV Milli Məclisin Mədəniyyət, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri	15
Zahid Məhərrəm oğlu ORUC Milli Məclisin İnsan hüquqları komitəsinin sədri	23
Sadiq Haqverdi oğlu QURBANOV Milli Məclisin Ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri	7
Tahir Famil oğlu MİRKİŞİLİ Milli Məclisin İqtisadi siyaset komitəsinin sədri	22
Tahir Musa oğlu RZAYEV Milli Məclisin Aqrar siyaset komitəsinin sədri	3
Musa İsa oğlu QULİYEV Milli Məclisin Əmək və sosial siyaset komitəsinin sədri	20
Əhliman Tapdıq oğlu ƏMİRASLANOV Milli Məclisin Səhiyyə komitəsinin sədri	16
Hican Kamran qızı HÜSEYNOVA Milli Məclisin Aila, qadın və əsəqəs məsələləri komitəsinin sədri	27
Siyavuş Dünyamalı oğlu NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri	15
Boxtiyar Həmzə oğlu ƏLİYEV Milli Məclisin Elm və təhsil komitəsinin sədri	6
Fazıl Qəzənfər oğlu MUSTAFA Milli Məclisin Mədəniyyət komitəsinin sədri	17
Səməd İslamy oğlu SEYİDOV Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr komitəsinin sədri	21
Eldar Rza oğlu İBRAHİMOV Milli Məclisin İntizam komissiyasının sədri	3
Forid Famil oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri	1
Firudin Süleyman oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisin işlər müdürü	14
Hacı Mırhəşim Miryaqub oğlu SEYİD Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və horbi qanunverciilik səbəsinin müdürü	28
Məhəmməd İmrən oğlu BAZIQOV Milli Məclis Aparatının İqtisadi qanunverciilik səbəsinin müdürü	24
Adil İsrail oğlu VƏLİYEV Milli Məclis Aparatının Sosial qanunverciilik səbəsinin müdürü	29
Sakir Həmidə oğlu ŞABANOV Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr səbəsinin müdürü	30
Ayan Zəfor qızı MURTUZOVA Milli Məclis Aparatının Dövlət qulluğu və kadrlar məsələləri səbəsinin müdürü	6

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Milli Məclisi Aparatının qəbul otığında qəbul olunurlar.

Ünvan: Bakı şəhəri, Parlament prospekti, 1.

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin təmin etmək məqsədi;

Qəbul vaxtı: saat 14:00-dan başlayır.

Qəbul günü qəbulu yazılışın imkanı saat 12:00-da dayandırılır.

Qəbul bir gün qalmış elektron qeydiyyat dayandırılır.

Azərbaycan Respublikasının Milli Məcl







## «AZƏRBAYCAN» qəzeti 1919-cu il 19 yanvar (Bazar günü) tarixli 91-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

**Polşada**

\* Minskden xəber verirlər ki, Varsavanın galanların rəvayatına görə, Varsava küçələrində qanlı müsədimalar [toqqusmalar] vəqəf olmayıdadır. Hökumət əleyhina nümayişər olmuşdur. İqliblə yatrıldıdan sonra asayış başlanılmışdır. Qoşun və əhali arasında hökumət əleyhina narazılıq davam edir. Əhval yənə da kaskinlaşmadır.

\* Varsavanın xəber verirlər ki, Volinada və Şərqi Qalıcıyada ukraynalınlı polyaklar arasında müharibə davam edir. Qalibiyət, ukraynalılar tərəfindən.

\* Minskden telegraf edirlər ki, polyak qazetlərinin verdikləri məlumatla gərə, ukraynalılar Lvov şəhərinə bomba atmadılar. Şəhərdə işq, su və arzak yoxdur. Şərqi Qalıcıyada olan polyak baş komandanlığı elan etmişdir ki, ukraynalıların vəhşiliyinə görə hərbi asırlara şiddəti cazalar verməyə məcbur olmuşdur.

**ADLARIMIZ**

Sabiq rus hökuməti Qafqazın qeyri-müsəlman millətlərinə azadə məktəb, müstəqil kilsə, müntəzəm qoşun, milyonluq cabahənalar, müzexanalar [muzeylerlər], saraylar, dənələr buraxıldığı halda, biz müsəlmanlara da bir çox pozğunluqlar karamət etmişdir. Bu pozğunluqların, bura məsləhətlərinə bizi bir "metrik" [metrika, doğum haqında şəhədətnamə] dərəcələştişir ki, bundan na qədər müttəfiqimiz [sagirdlərimiz] məktəb üzünə həsrat qarşılınca elən məhrum olmuşlardır və indi ad axızzəgər [əsgərliyə çəğiriş] cəhəti tərəfdən bir taqim müşkülətən qalırıq.

Ermenidən və gürçüdən qoşun tələbi məqsədilə rus hökuməti qabaqça bu millətlərin metrik yaxud təvallüdnəmə idarələrinə nizam və tərtibə saldı. Zaten bu məslədən rus hökumətinə xristian kilsəsini böyük bir müvənət [kōməlik] göstərdi. Böylə ki, xristian etiqadına görə hər anadan ona şəhər keşfi suya çızmışdır ona bir ad qoymadılar. Odur ki, ister ildən barı Qafqaz xristianlarında arasında bir nəfəri, bir zinəfəsi [nəfəs aları, canlısı, ister oğları olsun] istər qız, heç biri qələmdən düşməyərək hamisini metrik dəftərlərdən adları, tavallüd gələn, ayı və ilə saxta saxla olmayıb, düzgünca bir hal ilə yoxlamılır. Binaəniley [ona görə] bunlardan heç biri müsəlmanlar kimi təvallüdnəmə hasıl etməkdə bir bu qədər cəfa və əziyyətə rast gəlməmişlərdir.

Müsəlmandan qoşun yığmaq istəməyən hökumət, onun metrik işlərinə da bir o qədər məhələyərənən [məhəl qoymadı] və na üçün da olmayı? Müsəlmandan qoşun yığmaqçaqmış. İşqola, varsa və başburı kimi işlərə da lazım olacaq təvallüdnəmələri müsəlmanların canları çıxısn, nə törv düzəldənləri düzəltənləri. Bir tərəfdən idarəyə-ruhaniyallarımıza metrik dəftərlərinə saxlatmaq ixtiyarı vermiş hökumət, o biri tərəfdən bu dəftərləri saxlayan priox məlumatları heç bir mükafat qərar verməyərək Allah xatırısa üçün məccanın [pulsuz] bu zəhmət qatlaşması məlumatları tövsiyə edir. Hökumətin tələbatına görə, metrik dəftərlərinə ancaq müsədəqə [təsdiqlənmiş] məlumatlar tapşırımlı idi. Ruhani yetişdirəcək məktəbməyi olmazdı cəhətinə, məlumatın da addı güñ-gündən azıldı. Böylə ki, bir çox prioxlərin müsədəqə məlumatları vəfat etdiyi asınlarda yerlərinə təmək üçün səir mollasını təpilmədi. Odur ki, böylə hisablı prioxlərin metrik dəftərləri illərə qəzəvənxanalarla [qazixanalarda, dini məhkəmələrdə] birkar yaşıb qalmışdır.

Mollalı prioxlarda gəldikdə, bunları da metrik dəftərləndəki təvallüd sahifələri yere bomboşca qılırdı. Bunun da sababı, ne ki yuxarıda zirk olundu, dini-isləmdə ruhani vəsaitləsi usaqda ad qoymaq masası, zərurət-diniyyədən [dinin zərurətlərindən] olmadığı cəhətinə, heç kəs də priox məlumatını bu işə davat etmədi. Hələ davat orada qalsın, bu barədə mollalara xəbərdarlıq verən da olurdu. Bazi valideyn vər bilən sonra yolu məllənin xənasına təsədüfün düşüdü asınlıq anadan olmasına xəber verirdi ki, molla da metrik dəftərini qeyd etsin. Darħal metrik dəftəri aralığa galmazdılə, sonralan məllənin da yadından çıxıb biçəre usaqın vəqfəsi [hədəsi] tamamən itibarlıdır.

Bundan daha maraqlı, farz edilən ki, Məhəmməd adlı bir usaqın tavallüd xəbəri vətəndən metrik dəftərindən yaxınlıqlı, sonra usaq vəfat edir. Vəfat xəbəri da dəftərə qeyd olunmaz. Bes ildən sonra həman valideynin yenə bir böyük oğlu olar. Vəfat etmiş Məhəmmədin adını yenə qardaşına qoşarlar və bu yenə təvallüd xəbəri da vaxtında dəftərə təqizlər. İkinci Məhəmmədin məktəb vətənə qalıb çatır. Priox məlumatlarından təvallüdnəmə tələb olunduğu halda 10 yaşlı biçəra Məhəmmədin tamam 15 yaşın cəsəd. Məktəbə də götürülməz, yanı vəfat etmiş Məhəmmədin yaşına həli-hayatdağı Məhəmməd varis olmuşdur.

İşti bu metrik pozğunluğundan müsəlman əhalisinə yüzlərə, minlərə bəllər və sadmalar toxunmuşdur ki, acısı hələ damaqlardan getmişdir.

Azərbaycan Hökuməti bu metrik pozğunluğuna bir çərə tapaçdırımdır?

Zənimci, bunun çərəsi üçün na qədər tez tədbirlər ittixə olunur [tədbirlər görürəsə], bir o qədər də pəşmənilər üz vərəz. Əz-izər niyyəti ilə hökumətimiz metrik dəftərlərinə müräciat etdi. Məttəvəsəsf [taessüb kif, istifadənləndim]. Axırda naçar qalaraq cavanlarınıñ üzərinə baxmaqla onların yaşları təyin edildi. Doğrudur, atın dişlərinə baxmaqla onun yaşını bilmək olar, amma insanın işləşməsimasına istinad onun yaşına hökumət qatışın bir emrdir [iştir]. İmli bəllər az məlühələ olunur ki, sabiq rus hökuməti azərbaycanlıları necə ağır hallara salmışdır ki, bu gün hətta vəhşilərlər və qəbələ üsuluna möhtəc qalmışdır.

Əzraq məsləhlərindən sairələrin müntəzəm təhriri-nüfusları [əhəlinin qeydiyyatı], siyahı-ümumiyyələri, metrikləri aralığı çıxığı halda, müsəlmanların heç bir kəndindən, hətta heç bir sahərdən böylə siyahılar düzülmək mümkün olmayıb. Bunun natiçəsi olaraq sairələr çay, qand, bayaz [ağ] kimi bir şeýlər vətəndən asanca alıqları haldə müsəlman kəndlərini bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

Keçən keçmişdə Galacakda övladımızın lənatına giriftar olmaq istəməyikse, buna inidən çərə tapmalyız. Madam ki, Heyati-Vüzəra [Nəzərat Kabinet]ı arasında xüsusi bir Ədyan Nəzərat [Dini Etiquet Nəzirliyi] də mövcudur, metrik müsələnin rəvac və həlli də həman Nəzəratın öhdəsinə düşür. Qəbəqəcə "Adlar macəməsi" tətbiyi üçün idarəyə-ruhaniyənən təsdiqindən [ruhanı idarə üzvlərindən] mürəkkəb [ibarət] bir komisiyona bu məsələni həvalə etməlidir. Komisiyonun vəzifəsi, əsləm aləmdən işlənilən arəb, fars və türk adlarından təxili dillərlər bənənəyənən məxsus bir məcməyə yəq məqdir ki, burada 366 günün hər birinə məxsus kişi və arvad adları dərc olunur.

Doğrudur, əsləm aləmi xristianlar kimi minlərə rəhbər və əzizlərə [mugaddəslərə] malik deyilsə də, amma bir çox ənbiyə [ənbiyə, peygamberlər, ölüyə [vəliller], xülfə [xəlifələr] və ayməmə [imamlar]] vərdir ki, bunların təvallüdləri kitablarımdan mövcuddur. Bunlardan alave, əsləm aləminin bir çox dəhəyilər [məşhurları], ələmə [ələmlər], ətibbə [təbiblər], üdəba [ədiblər], hükəmə [filosoflar], riyyaziyün [riyyaziyütür], sıfıryun [təsəvvüfçülər], nabatıyyun [botanika mütəxəssisi], lügviyyün [lügviyyənlər], cahangır və fətəhələr vərdir ki, onlarından təvallüd və ya vəfat günləri tariximizdə möhəndür.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər vələndir. İdareyə-ruhaniyənən tərəfindən bənəmatdarlaqca ayaq məhrum olmaqdalar. Yenə sahəbən həmin metrik pozğunluğudur.

İşti tarixlərimiz aranılsın; bu müqaddəslərin, bu dəhəyilərin təvallüdləri tapşırınlı qayda üzərə tərtibə salınsın; arbabi-fannın [əlm adamlarının] nəzər və təqizindən keçirildikdən sonra qəpər

